

~~S US~~  
9 - 687

03  
- 697

7 5 0

ENI  
NYV  
G



1937

SHOTA RUSTAVELI

39

Bytyn əlkələrin proletarlar, birleşin!

# Jeni qyvvə

XII il  
dəvamı

Gyrçystan LQGI Mərkəzi Qomitesi və Xalq Maarif Qomissarılıqının  
orqanıdır. GQ(b)P-nın ofqanı—„Qommunist“ qəzetiinin nəşri.

Sentijabr

1937-nçi il

Nº 9

## NƏMRƏMİZDƏ:


	Səhifə	
Bəbir Məmməd-zadə	2	
—	Sovet gənclərindən ulu Staline salam . . . . .	3—4
—	Borçumuz ə'la oxumaqdır . . . . .	5—6
—	Şanlı jubilej qarşısında . . . . .	7—8
—	Şota Rustavelinin xalq biografijası . . . . .	9—10
Şota Rustaveli	11—18	
"	Bəbr dərisi gejinən pəhləvan . . . . .	11—18
"	Avtandilin gylənşərə gəlməsi . . . . .	18—20
—	Hakim uşaq . . . . .	21—24
—	Əjləncə şə'bəsi	

Oblozqa—rəssam Çapoşvilinindir.

05  
9.687



Stalin, төңөл қызы үлә



1

# QOMSOMOL

Bir təkan vurun ərzə dynja ajaqa qalxıb,  
Gəj acıb pəncərəsin ulduzlar jerə axıb,  
Bytyn həyat, kajinat bizim gənclijə baxıb,  
Desinlər hansı tarix, dynjada hansı bir əsr,  
Hansı devran jetirmiş bəyutmuş belə bir nəsl.  
Biz bolşevik nəslilik-adresimiz SSSR  
Dynjanın taleində xoş gynlər jazan bu jer,  
Dirilişin, həyatın çanıb, mə'dənidir,  
Qəhrəmənlər jurdudur, ijitlər vətənidir.  
Bu torpaxda saxlanıb çavan əmryymız bizim  
Bu əlkədə kykrəjir daşan kənlyymız bizim  
Qyvvət alıb qolumuz Qreml gynəşindən,  
Bytyn proletariatın bəjük şanlı işindən.  
Jaşımız az olsa da tykənməzdır qyvvəmiz,  
Bu çavan saqımızda nələr etməmişik biz,  
Altında daq durmajan aqır beşillikləri  
Qaldırbıb cijnimizdə aparmışlıq irəli  
Millionlarıb səfində alıb acıq durmuşux.  
Cox əngəllər jyxımışlıq, cox nəhənglər qurmuşux.  
Dərs alıb Bajduqovdan, Cqalovdan, Şimidtdən,  
Şaxtlarıb qartalı Aleqsej tək ijidən  
İldərəm syr'ətilə atlajıraq irəli  
Gynymyz etyr kecir beli bykyk illəri.  
Çyr'ətimiz ox kimi jaralaşır dyşməni,  
Bizik geylər tərlanıb, bizik jerlər aslanıb.  
Bizik əz əlkəsinə arqa durub gəz dikən,  
Bu Qızyl sərhədlərə çanımızla sədd cəkən  
Qırılmaz qatarımız bu syr'ətli gedisədə,  
Partijanın rezervi qomsomol hər bir işdə,  
Çanla-başla carpxısb rəqordlar əldə etmiş  
Cynki Lenin-Stalin bu gəncliji bəyutmuş!

BƏBİR MƏMMƏDZADƏ


# SOVET GƏNCƏRİNDƏN ULU STALİNƏ ALOYLU SALAM!

## BEJNƏLXALQ GƏNCƏR GYNÝ

Bu il XXIII Bejnəlxalq Cənclər Gyny, son dərəcə aqyr gərgin bejnəlxalq vəzifətdə bajram edilir: qərbdə myharibə oçaqı olan Germaniya və Italja faşizminin quduzlaşmış hycumlarına dəş gərən qəhrəman Ispanija gəncləri bir ildən artıxdır ki, əz mybarizə bajraqınp əjmədən çarpışır və xysusi gənclər-batalionu dyzəldərək, xalq çəbhəsini məhkəmləndirirlər. Şərqdə vəhşi Japoniya imperializminin coxmillionlu Şimali-Cin xalqına qarşın apardıq qəsəbkarlıq myharibəsinə silahla cavab verən Cin revolusion gəncləri qəhrəmanlıq nymunələri göstərir.

Bejnəlxalq Gənclər Gynyny, qapitalist əlkələrində jaşajan gənclər, faşizm çəlladlarınpn tə'qibləri və hədələri altında kecirirlər.

Stalin Qonstitusijasının parlaq gynəsi altında bəjyən, şəxsən ulu Stalinin və bolşeviqlər partijasının ata qajqayı ilə təribiylənən Sovet gəncləri issə, tamamilə başqa bir şəraitdə, azadlıq və şənliklə XXIII Bejnəlxalq Gənclər Gynyny bajram edirlər. Bu bajram əlkəmizdə: dynjada ən jiksək demokratija seckiyılıtu ilə SSRI Baş Sovetinə aparylaçaq secki qampaniyası, qomsomolda hesabat - seckilərin kecirilməsi, Staxanov



Qızıl əskərlər qultur istirahətdə (Sojuzfoto—G. Ş.).

hərəkatınp ildənumy və bu hərəkatın gərynməmiş jiksəklidə qaldırılmış, gənclərin nəvbəti hərbi caqırış kimi myhym sijasi hadisələrə təsaduf edərək Bəyik Oqtjabr Revolusijasının XX il-denemy ərefəsində qejd edilir.

Əlkəmizə 150.000 pilot vermək şyarı şərəflə və bəyik entuziazm ilə jerinə jetirilməkdədir. Artıx biz qanatlı adamlar nəsl olaraq, dynjada hamdan uzaq, hamdan jiksək və syr'ətlə ucmaqqa nail olmuşuq.

Hanlıc cəllərdə aq pambux və taxylarlarjaradan, jiksək daqların tərəflərini və jer altınp fəth edən, dərin dənizlərdən və sonsuz fəzalardan eç alan, çoşqun cajlara jeni istiqamət verən, sirri buz daqlarınp və jer xəritəsinin namə'lum aq ləkəsini təslimə məcbur edən, hər sahədə dynja reqordlarınp qazanan gənclərimiz məqlub edilməzdirlər! Bu gənclijin qyvvəti qarşısında hec bir faşizm hycumu dajana bilməz!

Gənclərimiz Marqsizm-Leninizm revolusion teorijasını jorulmadan mənim-səməklə, sənfi sajıxlıq qat-qat artırmalıbdırlar. Əlkəmizdə qapitalizm restavrasiyası ucyn ələşan, ordumuzu sarsıtmak istəjən, gənclərimizi alcaq faşizm siljasəti qarşısında diz cəkməjə məcbur etmək istəjən masqalı dyşmənlərimiz, qanlı faşizm şpionları, alcaq vətən xainləri olan Tuxacevski, Jakir, Ejdeyan, Saltanov, Fajnberq, Luqjanov, Bubkin kimi əçlafların həmfikirlərini sonunadək ifşa və darmadağın etmək lazımdır.

Əlkəmizin qızıl sərhədlərini cəsarətlə qorumaq ucyn ən jaxşın şəhərə qayğı və bılıkli gənclər hesabına Qızılı Ordu səralarınp məhkəmləndirmək-Qızılı Ordunun hərbi-hava qyvvələrinin şefi olan Lenin qomsomolu təşkilatınp gyndəlik vəzifəsidir.

Kecən il Mosqvanın Leningrad rajo-nundan 1.500 caqrışçı gəçin Stalin joldaşa jazdəqların məktubda dejilir: „Qoj bytyn daxili və xariçi dyşmənlərimiz, bytyn imperialistlər, faşistlər, rəhbərlərimizin həyatına qəsd edən bytyn qontrrevolusion naçinslər - trotskist və zinovjevilar bilsinlər ki, Lenin qomsomolu, bytyn sovet gəncləri, işçi sənəfənin işi uqrunda, vətən uqrunda, - partija uqrunda, bizim sevimli rəhbərimiz Sizin jolunuzda əz həyatınp və son damlaşına qədər bytyn qanınp bəyik fədakarlıqla verməjə hazırlıb”.

Bu səs cox millionlu sovet gənclərinin və bytyn dynjanınp antifaşist gənclərinin səsidiir.

Xoşbaxt əlkəmizin qızıl sərhədlərini son damla qanlımza qədər qoruyaq! Bytyn dynja əməkçilərinin faşizm həbsxanalarında cyryjən qəhrəman oqullarına jardım ucyn MOPR təşkilatınp daha da qyvvətləndirək! Bəşər səadətin pozan və onu səfalətə syrykləjən faşizm və imperializm dynjasını kəkyn dən sarsıtmak ucyn, bytyn dynja gənclərinin vahid mybarizə çəbhəsini daha da mehkəmləndirək! Hycum edənlərin zərbəsinə məhv ediçi zərbə ilə cavab verək!

„Jaşasın sovet gəncləri“ (Stalin).

Bytyn antifaşist deňyşçilərə, qorxmaz qəhrəman Qomintern sukanınp Dimitrov joldaşa mybariz gənclik salamı!

Jaşasın bytyn dynjada kommunizm!

Jaşasın bytyn dynja əməkci gənclərinin, imperialist myharibəsinə və faşizmə qarşısı, sylh uqrunda, sosializm uqrunda mybarizəsi gyny olan XXIII Bəjnəlxalq Gənclər Gyny!

Sovet gənclərindən ulu Stalinə alovlu salam! Jaşasın myəllim və dostumuz, xalqların ulu rəhbəri Stalin joldaş!

# VƏTƏN, ƏLKƏ VƏ STALIN JOLDAŞЫN QARŞЫСЫНДА BORÇUMUZ—Ə'LA OXUMAQDЫR

QIJMƏTLƏR, BİRİNÇİ RYB' VƏ SOSIALİZM JARŞЫ HAQQЫNDA REDAQTORUN  
SƏHΒƏTİ

Jaj qaniqullarъ qurtardы və biz təzədən məktəbə gəldik. Məktəbə, jyryş və eqsqursijalarының nəticəsi olan—jaj ərzində topladығымыз bitgi qurularынъ, həşəratы, daş qollesijalarынъ gətirmişik. Biz hamымъз dinçəlmış, bəjymış, gynəşdən qızarmыш və jeni dərs ili ycyn qyvvət toplamышыq.

Məktəb də əz vaxtънъ boş jerə itirməmişdir. O, gəzəl Stalin bəxşisi ilə — bəyik vətənimizin tarixi yzrə jeni dərs kitabы ilə zənginləşmişdir.

Pedaqoqlarъ мъз да dinçəlmış, saqlamlaşmış, təzə qyvvət toplamışlardыr. Onlar, məşqələlərə başlamaq ycyn bizi, rəvazişli gözləjirər.

Bələliklə biz tezliklə məktəb sqamjasыnda oturaçaqъ. Bu ilin birinci zəng səsi eşi-diləcək və my-

əllim gələcəkdir. Lakin zəngin vurulmasыna az-cox vaxt qalmışdır. Gəlin, uşaxlar, bu vaxtъ sehbət ycyn istifadə edək; sadəcə olaraq əz sənəf işlərimizdən danışaq. Hər şejdən əvvəl qıjmətlər haqqыnda. Kecən il sizlərdən bəziləri belə dyşsynyrdy: indi hələ birinci ryb' dəjik, ə'lə qıjmət almaq ycyn vaxtънъ coxdur. Birinci ryb', onun dələnča ikinçi və ycincى ryb' də kecdi, belə dyşsynənlər isə, orta qıjmət almaq qorxusu altında qaldılar. Özynyz bilirsiniz ki, „orta“ qıjmət, orta qıjmətdir və c, hər halda „jaxşы“ dəjil. Hələ „pis“ qıjmət almaq qorxusu da jox dəjildi ki, bu, sovet məktəblisinə ja raşmaz.

Uşaxlar bu qorxulardan qurtarmaq ycyn əzlərini bərkitdilər və çanfişanlıq la işə girişdilər.



Dərsin ilk gyny (Sojuzfoto)

Lakin keçdi; imtihanlar onlarıň ýstyny almyşdь, Beləliklө birinci ryb'de dərsə sojuq baxaraq, gəlçək ryb'lərə arxaýın oňan uşaxlarыn bir coxu doqrudan da dərsi pis nətiçə ilə qurtardы.

Indi siz dejin, kecən ildəki səhvi nəzərə alaraq, lap birinci gyndən həvəslı və energijalı oxumaq lazımlı? Jeri gəlmışkən, nə çyrə oxumaq haqqında danışsaq. Bə'ziləri dejir ki, hamy ə'lasc ola bilməz və hamyňn qabilijəti bir çyrə dəjildir... Lakin qabilijətin bir çyrə olmasaňnyň jaxş oxumağı o qədər də dəxli joxdur. Əjər sən işdə dəvamlı, diqqətli olsan, eż yzərinde calışmaq başarsan, tənbəllik etməsən və bugyn gərəçejin işi sabaha qoymasan, o zaman sən dərsdə myvəfəqijət qazanarsan. Lakin, əjər sən kita-ba ançaq tamaşa edərək, dərslərində vərdiş etmir və məsələlər cıxarmışsan-sa, onda sənin qabilijətin nə çyrə olса da sənin biljinə və məktəbli olmaqyna bir qruş da, qimət verilməz.

Bir necə söz də jarışlar haqqında danışsaq. Dərs ilinin əvvəlində uşaxlar məktəbə jöqylan kimi, neçə jarışmaq, faizləri neçə hesablamamaq, jarışları gedişini neçə joxlamaq haqqında uzunuzadə danışqlar başlanır. Cox vaxt jarış hesabyny aparmaqa, lyzumsuz jerə olaraq, coxlu vaxt itirirlər.

Bu isə cox sadə bir işdir. Jالnъz ən jaxş qimət ycyn jarışmaq olar. Fərz edək ki, səninlə mən ana dilindən „orta“ qimət almyşaq, indi isə kimi „jaxş“ və kimi „ə'la“ qimət almaqça calışırıq. Bunu cox asanlıqla myəjjən etmək olar.

Kecən il Mosqvanыn bir cox məktəblərində ryb'lər yzrə jarışmışlardыr. Məktəblilər və ja sənьяflar myəjjən ryb' ərzində bytyn bir səra dərsləri jaxşlaşdırmaq ycyn şərtləşmişlərdir. Məsələn, kecən il çəbrdən „orta“ qimət alan tələbə birinci ryb'də çəbrdən „jaxş“, ikinçi və ondan sonrakъ ryb'lərdə „ə'la“ qimət almaq şərtini qəbul etmişdir. Dərs ilinin sonunda isə bu jarışlar əjynç qramotalarы ilə həll olundu.

Jالnъz jarışlarыn doqrudan da sosializm jarış olmasa lazımdır ki, qabaqcıllar geri qalanlara kömək edərək, onları geri qalmasaña sevinməsinlər.

Demək, kicik səhbətimizin ikinçi nəticəsi belədir: elə oxumalı ki, ryb'dən rybə qimətləri jaxşlaşdırmaq, ə'lasc adıny və əjynç qramotasyń qazanmaq mymkyn olsun.

Nihajət, uşaxlar, anə dilini jaxş əjnənmək haqqında bir necə söz. Redaqsijamızda gələn pioner məktublarında bir cox əgrammatika və s. səhv'ləri gərynyr. Belə savadsızlıqdan utanmaq və savadlı jazbə oxumaq işinə həqiqi surətdə—pionerçəsinə girişmək lazımdır.

Uşaxlar, jadda saxlajın ki, savadsız adam sosializm quruluşuna böyük fajda verə bilməz; elə adamdan jaxş inzener, myəllim və qomandır cıxa bilməz.

Budur, dərslərimiz başlanırkən biz bu haqda danışmaq istəjirik. Qalan nəticələri isə əzynyz cıxarıń.

A. Stroev.

(30 Avqust tarixli „Pionersqaja Pravda“ dan).

# ŞOTA RUSTAVELİNİN DOĞULMASЫНЫН 750 İLLİJİNƏ



## ŞANĽ JUBILEJ QARŞSЫNDA

Bu il deqabr aýnda, qardaş gyryçynı daha jaxşy anlamaça başlamış və ona ez həqiqi qiymətini vermişdir. Şota Rustavelinin bejyk şairi, gyryçy poeziyasının misilsiz sənətkar, dahi və ustası— Şota Rustavelinin anadan olmasынын 750 illijinin tamam olmasы mynsibətilə, jubilej kecirilir.

Hazırda, bytyn sovet əlkəsi, Stalin epoxasynyň şen və xoşbəxt xalqlar, bu şanlı bajrama ciddi olaraq hazırlaşyrlar.

Şota Rüstavelinin jaşamış olduğu devrdən, jeddi əsr jarımta kecmişdir. Lakin buna baxmajaraq, onun əlməz şeirləri və adı şəhrətlə jaşamaqdada və hərmətləjad edilməkdədir. Buna gərədir ki, bəjyk gyryçy xalqy, sosializm revolysiyasından sonra, ez doğma şairi-

ni daha jaxşy anlamaça başlamış və ona ez həqiqi qiymətini vermişdir.

Rustaveli, dynja miqjasında əhəmij-jətə malik bir simadır. Onun qiymətli və əlməz şeirləri, uzun illərdən bəri aqyzdan-aqъza dejilərək, əsrmizə qədər jaşamış və dynja qlassiq ədəbijatınyň gərkəmli bir nymunəsi kimi, xalqytyzъn şyurunda yerləşmişdir.

Şota Rustavelinin dərin bir içtimai səcijjəjə malik, saf və təmiz sənətinin gəzəl ifadəcisi, liriq şeirlərə dolu „Bəbr dərisi gejmiş pəhləvan“ əsəri, əsrlər boju jaşyjaraq, bugyn sosializm əlkəsi xalqlarыnyň əziz poeması olmuşdur. Onun gəzəl və şeirijjətlə dolğun misra'larъ myxtəlif dillərdə, fərəhlik gəzir.

Kecmiş dynja, bytyn myrtəçe' sənəflar, bəjyk şairi anlamamışlar. Sənət və qultura jərpaxlarıńń qan ləkələrilə boajan feodalizm, carizm və onun ardınça - mənfur menşeviqlər ysulidarəsi, Rustavelini xalqın gezyndən salmaqa calışmış və ona dyşmən kəsilmişdilər. „Bəbr dərisi gəjmış pəhləvan“ əsərinin ilk nəşri, vaxt ilə xristian ruhanilərinin kəskin protestinə məruz qalmış, oda atıbb jandırılmış və jeri gəldikçə hajasızcasına təhrif edilmişdir.

Lakin Rustavelinin qydrətli poeziyası, zılmət pərdələrini jürtaraq, ajdənliq cəxdi və jalnız proletar diqtaturası və Sovetlər hukuməti devrində, jalnız **Lenin - Stalin** milli səjasətinin tam qələbəsi devrində, bəjyk şairin həqiqi qiyməti bilindi və onun adı cəkilən jerlərdə sevinç və məhəbbət alqışları uçaldı.

„Bəbr dərisi gəjmış pəhləvan“ poeması — dərin mə'naja, titrədiçi liriqajı və parlaq, byllur bədiiliyə malikdir. Bu əsərin ahəngdar misra'lar — səmimi dujudqu, ijtilik və qəhrəmanlıq idealları ilə, fədakar dostluq, sədaqət və məhəbbət hissili doludur.


Poema, dyşmənə qarşılık əlyim və nifrətlər jaqdıraraq, xalq qəhrəmanlıqını çəsarət və rəşadətini kəskin obrazlarla və bəjyk jaradıçlığını məhərətilə şərəfli bir mövqəə qaldırır.

Rustaveli, ezbərini bytyn myxtərif təzahyryny bu əsərdə bəjyk ustادlıq və olduqca şairanə eks etdirmişdir. Onun jaradıçlığınında olan qydrət, xalqlarda sənətə və şairə qarşılık jeni həvəs və maraqlı bir baxış dujəsu ojadır. Onun bədii jaradıçlığını gırçı xalqı arasında geniş jaşılmış və xalq jaradıçlığınından ajrlılmaz olmuşdur.

Onikiçi əsrin ekonomiqaş, içtimai məişət və sənət, „Bəbr dərisi gəjmış pəhləvan“ poemasında cox mahirə olaraq göstərilmişdir.

Şota Rustavelinin şanlı və mybarək jubileji, **Lenin - Stalin** partiyasının hər bir sahədə olduğunu kimi, həmcinin sənət və qultura verdiji hədsiz qiymət və ehtiramı, ulu **Stalinin** bizə bəxş etdiyi şən və xoşbəxt həjatlılızdə sosialist qulturanın cicək tək acıqlıq təpə, bytyn dynja qarşısında bir daha fərəhli, nymajış etdirəcəkdir.





## ŞOTA RUSTAVELİNİN XALQ BIOGRAFIJASЫ

Naqılcılarын dedijinе gөrө Şota Rustaveli. Axalsixe jaхынъында Rustavi kөндindө doqulmuşdur. Onun atasы jerli „tavadi“ zəngin feodal və şair Caxruxa olaraq, onunla ədavət edən digər feodal tərəfindən zəhərlənib əldyrılmışdır.

Atasы ələndən sonra Şota, Tbeti monastrınyн rahibi olan dajıssınyн jaһында tərbijə edilmişdir. Şota, Tbetidə liriq şeirlər jazmaqa başlamış və Meso-Çavaxetijada məşhur olmuşdur. Tbetidən sonra Şota yc ilə Iqaltonaqademijaşına gəlmışdır. Qralica Tamara, Rustavelidən xəbər tutaraq onu saraja jaхыnlashdırır. Iqaltodan sonra, Şota baş-

ləçə olaraq fəlsəfə təhsilini davam etdirmək ucyn Tamara tərəfindən Bizansa gəndərilmiş və Tamara şahıňyńın 14-çy ilində (1184-1212-çi il) Msxetijada qajıtmışdır.

Bu zaman ucyn bir sıra əsərlər, tarixi məqalələr jazmış olan məşhur şair, Gyrcystan tarixini jazır və Msxetijada maarif işi ilə məşqoul olaraq məktəb acıyr, əzy oxudur və i. a.

Qardaş qacandan sonra Şota məşhur poemanı jazaraq orada qardaşının Tamaraja məhəbbətiindən istifadə ilə poemanı Tamaraja həsr edir. Bir şaijə gөrө bu poemanı Tamaranın Georgi Rusidən (rus qnjazъ Andrej Bogo-

Ijubskinin oğlu) boşanandan sonra, ikinci dəfə ərə getdiji David Soslaninin janrında oxunmuşdur. Digər rəvajətə gərə isə poemə, Tamaranın David Soslanı ərə getməsindən əvvəl ona oxunmuşdur.

Şota, Msxetijaja qajıdandan bir az sonra bilir ki, Tmoqvi jaxınlıqlarında feodal Toma Tmoqvelinin gəzəl qızı var və onu almaq istəjir. Şota Juxarın Tmoqvijə gedir. O, jolda Ormotsi qalasının jaxınlıqlarında jerli əhalidən Abaşidzenin qızına rast gəlir. Şota ondan icməjə su istəjir. Qeqela adı bu qız, onu evə dəvət edir. Onlar bir-birinə bənd olurlar. Qız ez taleini Şota ilə bağlamaq razı olur, lakin şərt qojur ki, Şota başqasınp sevsə, Qeqela onu eldyrəcək, əzy xəjanət edərsə Şota onu eldyrməlidir. Şota ez səfərinin məqsədini Abaşidzedən gizlədərək, yoluna davam edir.

Şota Tmoqvidə Tomanın qızı Nino-nun qejriadi gəzəllijini gəryncə, ona aşiq olur. Cox cəkmədən toj məsələsi həll olunur və tə'jin olunmuş vaxtda toj edilir. Tojdan sonra Şota ez arvadı ilə evinə qajıdır. Lakin, Abaşidzenin evinin janından dehil, başqa yol ilə qajıdır. Qeqela Şotanın evləndijini bildikdə, kişi paltarın gejərək jolda onun

qabaqlınp kəsir və arvadınp gəstərməji tələb edir. Bir şajıejə gərə, Qeqela sonradan Şotanın eldyryr, digər şajıejə gərə isə Ninonun daha gəzəl olduğunu bojnuna alaraq onlara xejir-dua verir.

Naqılcıların dedijinə gərə, Tamara əzynə əlməz poemə həsr etmiş olan şairə ujur, onu sevir və Nino boşa-jaraq onu almışlıp təklif edir. Şota bu təklifi rədd edərək dejir ki, onun arvadı, onun məhəbbətinə lajiqdir və o arvadınp buraxa bilməz. Tamara hirsə-nərək intiqam almaq və loqa şairi el-dyrək istəjir. Şota, kinli Tamaranın əlindən Bizansa qasır və orada jaxşygizlənmək ucyn rahibliyə girir.

Əfsanələr dejir ki, Şota, Bizansdan Qydsə qasımış və orada cox qoçalıb əlmışdır. Əfsanəjə gərə Qydsə monastrının divarında Şota Rustavelinin şəkli var idi. Şotadan sonra qalan oğlu Qavriil, Zarzmin monastrının rəhbəri olmuşdur. Monastrın divarlarında kəjazylarda onun adı cəkilir. Xalq əfsanəsi jeni gyrçy əlibasın tərtibini və mətbəə dəzgahı ixtirasınp, Şota Rustavelinin hesab edir. Bytyn bu material-lar jubilej təntənələri qarşısında Tbilisi universiteti tərəfindən „Rustaveli adına institutun əsərləri“-ndə nəşr ediləcəkdir.



# BABR DƏRİSİ GEJİNƏN PƏHLƏVAN

(Qısa məzmunu)

Rəs. I. Toidze



rəbstanın cox qoçalmış olan padşahı Rostevan əz vəzirləri ilə razylaşaraq, jeganə qızı—naçılarda dejilən qədər gəzəl **Tinatini** şahlaq taxtına əjləşdirir.

Bu təntənəjə ərəb səltənətinin hər tərəfindən adlım adamlar gəlir. Məmləkətin silahlı qüvvələrinin başçısı, Tinatinə gizliçə aşiq olan gənc, gəzəl və qəhrəman **Avtandil** də təntənədə iştirak edirdi.

Bəyik ziyafətdən sonra Avtandil, Rostevan-şahla çədərbazlıqda və ova səxər. Çədərda Avtandil, Rostevan-şaha ystyn gəlir və Rostevan buna qəlbədən sevinir, cynki Avtandili, o əzy tərbiyə etmişdi.

Ov və çədərbazlıq mərasimi qurtarmışdı ki, Rostevanla Avtandil, bir-dən-birə, buiąq başında jatıb gəz jaş təkən qəribə bir gənçi gəryrlər. Gənç bəbr dərisi gejinmişdi və janında qara at dajanmışdı. Qərib gənç o qədər gəzəldi ki, gynəş kimi ətrafına işix salırdı. Rostevan bir nəfər gəndərib gənçi əz janına caqyrtdırıb, lakin o gəlmir. Bu zaman padşah əz cəngavərlərindən oniki nəfər ən jaxşısınp gəndərib gənçi zorla cəkib gətirməj i əmr edir. Qəribə gənç silaha əl atıb gərylməjən çəldliklə vuruşur və oniki nəfərin hamısınp qırır.

Bu mənzərəni gərən padşah və Avtandil bytyn qoşunla birlikdə gəncə hycum edərək, onu əsir etmək istəjirlər. Padşahının və qoşunun jaxınlasmazınp gərən gənç isə atın belinə atylaraq, bir an icində gəzdən itir. Bu myəffəqijjətsizlikdən son dərəcə



Ziyafətdən sonra Avtandil, Rostevan-şahla ova səxər.



Гәңç бәбр дәриси геҗинmişdi və jańında qara  
at dajanmışdь

dən başqa ər arzılamamada və onun qajıtmasańń səbirılıklı gəzləməjə sez verib-ənd icir,

Bu vəzijjətdən sevinən Avtandil, guja hydud bəjuna gedib bə'zi ysjanç oblastlară itaet altına almaq ycyn padışahdan izn istəjir. Padışah razılıq verir.

Hydud bojuna gələrək, Avtandil, nə ycyn gəldijinin sırrini acıb əz sevgili qulu Şərməddinə səjləjir və onu əz jerində qojud qəribə gənci axtarmaq jola dyşyr. Jola cıxarkən Şərməddinə tapşırıb ki, bə'zən onun adından padışaha məktub jazsın və əjər yc ilə qədər qajıtmasa onun əlym xəbərini versin. Bundan sonra Avtandil əz aq atına minib uzaxlarda itib gedir...

Avtandil, qəribə gənci cox axtarır. O, gəzəl Tinatinin eşqi ilə gəzir və səhralară əz gəz jaşlară ilə suvarırdı. O, həm şərqə, həm qərbə gedir; o, həm insan jasajan jerləri və həm də quru-boş səhralară gəzir, lakin axtardıqından hec bir iz tapa bilmir.

Yc ilin qurtarmasına iki aj qalmışdь. Onun əlym xəbərini padışaha verməsinlər deyə Avtandil geri qajıtməq fikrinə dyşyr. Lakin əli boş, jə'ni qəribə gəncdən bir xəbər bilmədən geri qajıtmadı o, əzy ycyn əlymdən pis hesab edərək, qyssə ilə dolu olan səjahətində dəvam edir...

Bir dəfə Avtandil bir çejran əldyryb ətinini kabab cəkirdi. Birdən altı nəfər atınpın ona doğru gəldijini gəryr. Altı nəfərin biri jaralı idi və iki

kədərlənən Rostevan rahat ola bilmirdi. Tinatin, gəncin daňıça adamlar gəndərməji məsləhət gəryr. Gənci axtarmaq ycyn padışah adamlar gəndərirsə də, onlar bir ildən sonra qajıdbıb nə gənçə və nə onu gerən bir nəfərə rast gəldiklərini səjləjirlər.

Rostevan bununla rahatlanırsa da, əsrarlı gəncin kim olması ilə son dərəcə maraqlanań Tinatin, rahat ola bilmir. O, Avtandili jańına saqırtdırbıb gənci axtarmaqda getməsini riča edir və bunun ycyn yc il vaqt qojur. Bununla bərabər o, Avtandilə, onun sevgisi haqqında bildijini və Avtandıl onun həm aşiqi, həm də ən jaxşır təbəəsi olduğunu ycyn. Tinatinin ričasınań jerinə jetirməjə iki qat calışmań olduğunu xatırladı.

Əz tərəfindən Tinatin, Avtandıl-

nəfəri onun qollarından tutub gətirirdilər. Avtandıl zrehini gejinib aq atı minir və gələnlərə qarşılıq caparaq, kim olduqların sorusur.

Onlardan biri, uc qıpıraz qardaşlar olduqların səjlepib,indiçə bəbr dərisi gejinən dəli bir gəncə təsadif etdiklərini və qıpırazların kicik qardaş, gənci tutmaq istərkən gəncin, qamış zərbəsi ilə onun başının jardıqınp ilə edir. Gəncin yzy gynəş kimi parlajyrmış.

Onlar gənci gərdykləri tərəfi gəstərir və sevinçindən qəlbini dejynən Avtandıl onlarınp gestərdiji tərəfə doğru sarır. O, jorulmadan tam iki gyn qəribə gənci izləjir və ucunçy gynyn aksamı səx meşəlikdə qajalar arasında olan bir maqara gəryr ki, qəribə gənc həmən maqaranınp qabaqında atdan dyşyr və maqaradan onun qarşısına qara paltarlıq gənc bir qadın səxhər. Gənc: „Əsmət, baçşəcan!“ dejib onu baqrına basır və həngyrti ilə aqlajır...

Onlar daha jaxşır gərmək ucun Avtandıl atdan dyşyb bəjyk bir aqaça səxhər və maqaranınp gydməjə başlajır.

Beləliklə geçə kecir və səhər acılyıkən. Avtandıl, qara paltarlıq qadınını maqaradan səxhər qara atı jəhərlədijini və onun dalınça səxan gəncin, atının belinə atylaraq aksam gəldiçi tərəfə doğru sarıqınp gəryr.

Gəncin sırrini əjrənmək ucun maqaraya doğru gedən Avtandıl, qara paltarlıq qadınla yz-yzə gəlir. Qadın qorxub „Tariel! Tariel!“ — dejə baqıraq, kimi isə kəməjə saqırgışır. Avtandıl mehribanlıq gəstərib qadınndan kim olduqların səjləməsini riça edir və Bəbr dərisi gejinən gəncin sırrını əjrənmək ucun uc ildən bəri səhralarla gəzdijini səjlepib. Nihajət qadınını ora jazähləq gəlir. O dejir:

— Mənim adım **Əsmət**, qardaşımın isə **Tariel**dir. Əjər burada gələsən mən səni qardaşımla tanış edərəm və o da eż dərdini sənə səjlər. Mənim isə, onun sırrını acmaq haqqımlı joxdur.

Bir az sonra at ajaqınp səsi eşidilir və Əsmət Avtandılı maqarada gizlədir. O, qardaşınıp nə ucun belə tez qayıtdıqınp səbəbinə əjrənib Avtandıldən səhbət asır və dejir:

— Qardaşım, aqılsızlıq jetər, nihajət sənə jaxşır bir dost lazımdır ki, sən eż dərdini asıb ona səjləjəsən...

Tariel, Avtandillə geryşyb danışmaq razı olur. Bu iki qəhrəman gəryşərkən bir-birinin qyvvət və gəzəllijinə hejrət edirlər. Onlar cox tez dostlaşırlar və Əsmət, qardaşını, eż dərdini Avtandılə səjləməjə razı edir.

Tariel gəzlərindən jaş təkə-təkə eż sərgyzəştini səjləməjə başlajır;

Həmə bilir ki, Hindistan jeddi kişvərdən ibarətdir. Bunlarınp altıssı qydərət sahibi **Parsadan-şahın**, biri isə Tarielin atası **Sarıdanındır**. Çəngavər Saridan bytyn eż dyşmənlərini məqəlub edib eż səltənətini, jə'ni Hindistanınp jeddi də bir hissəsini Parsadan-şaha verdi. O da Saridanınp bytyn quru və dəniz qoşunlarınp əmirlijini tə'jin etdi. Həc evladı olmajan Parsadan-şah, Saridanınp Tariel adı oqlunu oqulluqa getyrdi. Hələ usaxkən Tariel

elə bir bədən qyvvətinə malikdi ki, şirlər və bəbrlərin əhdəsindən asanlıqla gəlli. Tariel beş yaşında ikən Parsadan-şahın bir qızı oldu və onun adı **Nestan Dareçan** qojdular. Əvvəlcə Nestanla Tarieli bir jerdə tərbijə edirdilər. Bəşər gəzy Nestan Dareçan qədər gəzəl bir jaranmış hələ gərməmişdi. Parsadan-şah onu, ez səltənətinin vərəsəsi e'lan etdi. Nestana, Tarielin bacısbı Əsmət və iki kənizə xidmət edirdi.

Tarieli eż atasının evinə qajtardıqlar zaman Nestanın jeddi jaşı tamam olmuşdu. Parsadan-şah Nestan üçün gəzəl bir qəsr tikdirib qızı ora-jə gecyrdi ki, bundan sonra Tariel, gəzəllər - gəzəli olan Nestan uzun illər ərzində gərmədi...

Sarıdan əldykdən sonra Parsadan-şah, atasının mənsəbini Tarielə tapşırıb. Tariel devlətin sərhədlərini dyşmənlərdən qorujur yə boş vaxtların hər çyrə ojunlarla və ovlaqlarda kecirirdi...

Bir dəfə Parsadan-şah Tarieli, qızının qəsriñə apardı ki, o, vurdunu kəklikləri Nestana eż əli ilə versin. Nestan gərən Tariel bejhus olub jıxıldı.


Bundan necə gyn sonra Nestandan Tarielə gizliçə məktub gətirdilər. Nestan jazırda ki, ər ijit eż sevgisini bejhus olmaqla dəjil, qəhrəmanlıqla isbat etməlidir. Tariel, artıq, baş vermək istəməjən cılislərin ystynə hycum etməli və onları itaət altına almağdır. Sonra Nestan jazırda ki, o, Tarieli sevir və ondan başqa ər arzylamır...

Tariel Cinə hycum edib qoşunların daçıtdı və Cin padışahı Ramazın əsir edib gətirdi. O, Cindən Nestana qızılla tikilmiş qara şal və qára bir taç gətirmədi.

Bir dəfə Parsadan-şah və məlikə, Tarieli saqırıb Nestan Xarəzm prinsinə ərə vermək haqqında onunla məsləhətləşdilər. Tariel bu fikri bəjəndijini bildirdisə də, işəqlə dynja onun gəzləri qarşısında qaraldı və kədərindən qəlbi patlamaq dərəcəsinə gəldi...

Parsadan-şah, Xarəzm prinsini pəjtəxtə saqırmaq üçün atı gəndərdi. Nestan da bu qərar haqqında eşidib Tarieli, buna razılaşq verdiji üçün məzəmmət etdi. Tariel, şahın fikrinə zidd cıxmaqın eż sırını açmaq demək olduğunu səjlədi və Xarəzmdən gələnlərin haməsənin qılıncdan kecirəçəjini də ilavə etdi.

Nestan, jalıbz princi əldyrməji və şaha: „Taxtın varisi mən oldum halda nə üçün iranlılar gəlib bizə aqalıq etsinlər?“ deməji Tarielə məsləhət gərdi... Xarəzm princi Hindistan pəjtəxtinə gələn kimi, Tariel onu əldyrdı və eż qalasına cəkilib qoşunu ətrafına jıqdı. Prinsin əlyomyndə qızının da əli olduğunu bilən Parsadan-şah qəzəbləni Nestanı iki nəfər qara qul ilə **uzaq** bir adaja syrgyn etdi. Əsmət bu qəmli xəbəri qardaşına bildirdi. Tariel, bacısbı Əsmət və bir necə çəngavərlə bərabər bir gəmijə oturub Nestanı axtarmağa jola dyşdy. Cox gəzdilər. Tarielin adamları açıq, susuzluq və xəstilikdən həlak oldular və o, bacısbı ilə tək qaldı. Bir gyn onlarjad bir el-



Avtandil Tarieli axtara - axtara gəzir

kənin sahilinə janaşdalar. Fridun adı gənc və gəzəl bir pəhləvan bu əlkənin padşahı idi. Tariel, Fridunla dostlaşdıb əz dərdini ona acdı. Fridun isə, bir gyn sahildə durarkən iki qara qul ilə pəri qədər gəzəl bir qızın qayıqda sahilə doğru yzdyklarını və onları geri qacdırıqlarına gərdiyijny Tarielə səjlədi. Bu səhbəti eşidən Tariel aqladı.

Fridun Nestanı axtarmaq üçün hər tərəfə adamlar gəndərdisə də, ondan bir xəbər bilən olmadı. Tariel Fridunu tərk etmək istərkən Fridun əz sevgili qara atına ona bağışladı. Əsmətlə birlikdə bir cox əlkə'əri gəzən və iqbalından kysdyjy üçün artıq hec bir insanla gəryşmək istəməjən Tariel qalın meşəlijin icində bir maqarada məskən saldı. Əz sevgilisini dişi bəbrə bənzədən Tariel həmişə ystiyndə bəbr dərisi daşyıyır...

Burada Tarielin qəmli sərgyzəsti bitir. Avtandıl də əz sərgyzəstini və üç ildən bəri Tarieli axtardıqlarına nəql edir.


Bu səhbətdən sonra Avtandıl, Tarielin janına tez qayıdaçaqlıpv və'd edib onuna vida'laşdı və əz vətəninə doğru jola dyşyr.

Avtandıl Ərəbistan pəjtəxtinə catıb bytyň əhvalatı Restovan-şaha və sevgilisi Tinatinə səjlədir. O, qayıdbı Tarielə yardım etmək üçün izn istədir. Tinatin əz sevdijindən ajryılmaq istəmirse də, Tarielin halına açıdaqı yusun. Avtandılın getməsinə razı olur...

Avtandıl, dostu Tarielin janına qayıdarlaq, hər nə çyre olsa da bir ilə qədər Nestan Dəreçənə taşaçaqlıpv və'd edir və Fridun-şahın əlkəsinə jola dyşyr.

O, Fridunla gəryşyb məsləhət-ləşir və onuna birlikdə, necə il əvvəl Nestanın gəryndiyjy dəniz sahilinə gəlir. Orada Avtandıl Fridunla vida'laşdıb sahil-boju ilə səjahət etməjə başlajır. O, bir şəhərə catıb devlətli bir taçırın evində qonaq olur. Taçırın qadınpı Fatma-xatun Avtandılə odlu məhəbbət bəslədir.

Bir gyn sehbət arasında Fatma-xatun, necə il əvvəl onları dəniz sahilində olan bağın içində iki qara qulla gynəş yzly bir gəzəl olan qayıqın janaşdıqı haqqında Avtandılə səjlədir. Fatma-xatun əz qullarına gəndərib qızı qaralar-



Fatma-xatunun qulları, misitsiz gəzəli onun janına gətirirlər...

dan pul ilə və əjər razı olmasalar zorla alıb gətirməj i əmr edir. Fatma-xatunun qullar, qaralar əldyryb misilsiz gəzəli onun janına gətirirlər.

Bu əlkənin padşahı, qızın gəzəlliçi haqqında eşidərək, onu əz sarajına apartdərərsə da qız oradan qasib təkrar Fatma-xatunun janına gəlir. Lakin burada da dajanmajb kişi paltar gəjinir və at minib hara isə qasır.

Sopra Fatma-xatun qızına qaçlara əsir dyşərək, Qaçet qalasına aparıldıq və kicik jaşlı Qaçetija [prinsinə nişanlandıq haqqında eşitdiklərini nəql edir.

Bu sehbətdən son dərəcə sevinən Avtandil əzynyn kim oldu oyu və nə məqsədlə gəldi ki haqqında Fatma-xatuna səjləjir. Fatma-xatunun ucmaq bilən və istədiji vaxt gəzə gərynməz olan sehrgər bir qulu vardı. Onlar həman qula bir məktub verib Qaçet qalasına, Nestan. Dareçanın janına gəndərirlər. Çavabında Nestan, Tarielə janıqlı bir məktub jazib riça edir ki, onu unudaraq, Hindustana qayıtsın və onun ycyn əzyny bəlaja salmasın. Bir nişan olaraq, Nestan vaxtilə Tarielin ona baqışladıq qara şalın bir parcasını məktubla gəndərir...

Avtandil tələsərək Tarielin janına qayıdır və onu, əldyrdiyi bir şirin janında aqlar halda tapır. Tariel, əvvəl dostunun gətirdiği bu şad xəbərə inanmajan kimi olursa da, qara şalın parcasını gərən kimi bejhus olub jıxylər. Avtandil onu huşa gətirir və onlar Əsməti də alıb Fridun əlkəsinə gedirlər...

Fridun, Qaçet jolunu jaxş tanrıyır. Hər yc pəhləvan Fridunun yc jyzən jaxş çəngavəri ilə birlikdə Qaçet qalasına jola dyşyrlər. Onlar qalaya çatıb qala qapıya janında məsləhətləşdikdən sonra hycuma başlajırlar. Qala, bu qəhrəmanların qarşısında tab gətirə bilməjib təslim olur.

Onlar Nestanı azad edərək, şad və xoşbaxt halda Fridun ~~əlkəsinə~~ qayıdır və burada Tarielə Nestana dəbdəbəli toj edirlər.

Sonra hər yc qəhrəman Ərəbstana gedib Avtandilla ~~Tigratının tojunu ke-~~ cirir və toj təntənələri qurtaran kimi böyük qoşunla Hind ~~Şəhərin~~ yole dyşyrlər.



Nestan, Tarielə məktub jazib.

Jöldə onlar bir dəstə misir taçırına rast gəlir və taçirlər, necə illər boju Nestanı Tarieli axtarış təpmajan Parsadan-şahın qıssədən əldiyi və Cin padşahı Ramazın Hindistana jejələndiji xəbərini verirlər.

Qəhrəmanlar bəyik syr'ətlə gedib Hindistana sətr və Cin qoşunlarınp əvəzərlər onlarınp şahı Ramazı əsir alırlar. Bu hadisədən sevinən əhalı Nestanı və Tarieli şahınp taxtına səxatı.

Yəcə qəhrəman daha bir necə saat bir jerdə qaldıxdan sonra, Avtandıl Fridun, Tariellə vidalaşır və hərə əz əlkəsinə jola düşür. Tariel isə əz sevgili Nestanı ilə xoşbaxt jaşamaqda dəvam edir...

\* \* \*

Şota Rustavelinin, juxarıda qısa məzmununu verdijimiz „Bəbər dərisi gejinən pəhləvan“ adlı poeması epiloquunun sonunda dejilir:

Əjdyyı maçərasınp, Xaneli Amiranınp,  
Şavteli xanəndəsi Əbdyl-mis amalınp,  
Dilargeti oxudu durmadan. Tmoqveli,  
Tarielcyn də daim aqladıb Rustaveli.

Rusçadan tərcümə edəni-J. Haçyev

## AVTANDILIN GYLÖNSƏRƏ GƏLMƏSİ

### „BƏBR DƏRİSİ GEJMİŞ PƏHLƏVAN“ DASTANNDAN BIR PARCA

Avtandıl, hej dəzə - dəzə,  
Dənizləri yzə - yzə,  
Geçəni gyndyzə qatdı,  
Bir şəhərə gəlib catdı.  
Dərd tərəfi jaşlı bağlar,  
Ətrafında uça daqlar;  
Bağcalarda əlvən gyllər,  
Oxujur şejda bylbillyer.  
Şəhər bənzər gylystana,  
Tə'rifi səqmaz dastana.  
Avtandıl, gəmidən enib,  
Taçır libasınp gejib,  
Tirmə şal saldı bojnuna,  
Girdi sovdagər donuna.  
Qarşısına gələnlərdən,  
Bələdcilik edənlərdən  
Bir nəfərə jaxınlasdı,  
O, bir qula səhbət acdı.  
Çiddi - çiddi soruşurdu,

Myfəssəl sorاق tuturdu:  
„Siz hansı qovmdansınpız?  
Kimdir əsliniz - nəsliniz?  
Əlkəninizin adı nədir?  
Kim bu jerdə həkmrandı?  
Bilmək istərəm: burada  
Nə sajaqdır alver - sovdə?  
Sovdagər coxdurmu sizdə?  
Hansı małъ əlkənizdə  
Alıb - satmaq verər fajda?  
Məxləs: nədir qanun - qajda?“  
Çavabında Avtandılə,  
Qul səjlədi, gəlib dile:  
„Dinlə məni mahçamallı,  
Gəzəl oqlan, mən, kamallı,  
Əqilli gəryəm səni.  
Lytfən jaxşır dinlə məni;  
Səhbətimdən alırsan,  
Məndən cox razı qalarsan.“

Bu gerdijyn məmləkətə,  
 Bu məhtəşəm səltənətə,  
 Sular şahıqər dejərlər.  
 Uçsuz - buçaqsız bu jerlər.  
 Cox bəjykdir, bir ilə sən  
 Hyduduna jetişməzsən.  
 Pajtəxti — Gylənşərdir,  
 Bu, cox qədim bir şəhərdir.  
 Sərvətinin joxdur saj,  
 Bəjyklykdə azdər taj.  
 Gəmilər hara getsələr  
 Jenə dənyb bura gələr.  
 Bu dijarda həkmrandır  
 Məlik Surxaj — şah, sultandır  
 Ki, onun şəhrəti - şanlı  
 Jaýıbb tutub hər janı.  
 Bu jerin namı cox uça,  
 Çavanlaşdır gəlsə qoşa.  
 Bizlər mydam şad jaşarlıq,  
 Fərəhdən aşyb - daşarlıq.  
 Baqısamızda qızlı gyllər,  
 Xoş bojlu sysən synbyllər,  
 Jaz - qış solmaz, acar,  
 Məst ediçi ətir sacar.  
 Bizim əlkə bir gylşəndir.  
 Bizə həmişə rovşəndir,  
 Dost baxanda aşqə dolur;  
 Dyşmən baxanda kor olur...  
 Buradakı sovdagərlər,  
 Kələklər içad edərlər.  
 Alverləri — bir əjləncə,  
 Tiçarət inçədən - inçə.  
 Hər janda var alış - veriş.  
 Qazanç - zərər qolaj bir iş.  
 Kasıb beş gyn alıb satır,  
 Joxsulluğun daşın atır.  
 Pul olmasa nisjə alar,  
 Ta əlinə maja salar...  
 Mən, qoşa bir sovdagərin,  
 Baqıbanıjam, baqıbm sərin,  
 Xoş havalı, mənzərəli

Bir baqdır mejli - məzəlli,  
 Gəlib - gedən sarbanları,  
 Qafilə və karvanları  
 Dysərgə jeri olmuşdur,  
 Hej boşalıb, hej dolmuşdur...  
 Ançaq bizdə belə bir dəb,  
 Bir qajda olunur tələb:  
 Gərək bytyn məta'lara,  
 Gələn bahalı mallara,  
 İlk dəfə əzymyz baxaq,  
 Sonra şəhərə buraxaq.  
 Gərək secək jaxş maş,  
 Əlvən daş - qaş, tirmə şalı,  
 İpək parca, xalca xalı  
 Bizim ola, budur halı,  
 Rəsmi, adəti bu jerin...



Qaçet qafasına hycumdan bir mənzərə

Gərək bize sovdagərlər,  
 Gəzəl bəxşışlər verələr;  
 Belədir dəbimiz nejsə...  
 Siz tək nəçiblərə isə,  
 Aqam ehtiram gəstərir,  
 Sarajında qonax edir...  
 Əfsus ki, o, səfər edib,  
 Uzax əlkələrə gedib.  
 Əgər burada olsajdь,  
 Indi evdə tarıysajdь,  
 Səni gəzəl qarşılardь,  
 Evində qonax saxlardь...  
 Hysejndir aqamın adъ.  
 Vardъr evdə bir arvadъ,  
 Ona Fatimə dejərlər,  
 Qəriblərə hərmət bəslər.  
 Oonaxçıldırb, mehribandъr,  
 O da bir əzgə çyr çandъr.  
 Səni əziz tutar iman;  
 Bələdcilər verib haman,



"Bəbr dərisi gejinən pəhləvan" poemasından,—Tariel bəbrlə mybarizədə.

Şəhrimizlə tanış edər.  
 Sənlə jaxşъ jola gedər...  
 Avtandil: „Cox saq ol!“ dedi,  
 Qulu o saat gəndərdi:  
 „Durma daha, tələsik get,  
 Xanъmъna tez xəbər et!“  
 Qul syr'ətlə addymb atdy,  
 Tezçə gəlib evə catdy;  
 Qan-tərini silə-silə,  
 Xanъmъna gylə-gylə,  
 Başladъ naql ejləməjə,  
 Gərdyjyny səjləməjə:  
 „Xanъm, bir fəxridir mənə,  
 Myzdələr jetirim sənə!  
 Uzaxlardan əlkəmizə,  
 Bəjyk karvan gəlib bizə.  
 Karvanıň sahibi gəjcək  
 Bir oqlandъr, inan, gercək  
 Sərvə oxşar boj-buxunu,  
 Hejran əalib gerən onu,  
 Bədrlənmiş aja bəñzər,  
 Gejimi başdan-başa zər;  
 Al qumaşa bəzənibdir,  
 Xejli lətif, cox nəçibdir.  
 Məndən etdi sorqu-sual;  
 Şəhrimizdən tutdu əhval,,  
 Fatimə bu xoş xəbəri  
 Eşidib, tez nəkərləri  
 Gəndərdi qarşılamaqъ,  
 Qərib qonaqъ gəmidi.  
 Qullara əmr oldu həmdə,  
 Evdə jaxşъ jer dyzəldi  
 Taki gəzəl qonaq gəldi:  
 Janaqlarъ gyly-xəndən,  
 Dodaqlarъ lə'ly mərçən...  
 Məftunlarыn fikri budur:  
 „Çəldlikdə bəbr — qyvvətdə şir“.

El dastanъ zanrında azad  
 tərcymə: ALI ÇƏDİD

# Folklor işsəx.

Ərəb nəqəb

Rəs. Ratişvili

(Əvvəli keçən nömrədə).

Uşaxlar səslərini kəsdilər. Kim isə, həvəssizcəsinə soruşdu:

— O nə çyrə ojundur, Əhməd?

Əhməd çavab verdi:

— Bu cox sadədir. Bir nəfərimiz hakim olur. Qalanlar Əli Qoçia ilə Nurrəddini onun janına gətirir və hakim onlar myhakimə edir. Razıbəñəzə?

Uşaxlar baqırışdalar:

→ Razıyəq, razıyəq! Sən jaxş fikir-ləşdin Əhməd. Hə, indi hakim kim olsun?

— Salla, Salla! O, doğrucusu hakim kimi işqundur. Qoj o myhakimə etsin!

— O ki, haməmzdən pis oxujur, myhakimə etməji bacararmış?

Əhməd çavab verir:

— Halbu ki, doğrucusu hakim də onlar myhakimə etməji bacarmadı.

Uşaxlardan biri dejir:

— Demək sənəcə hakim sarsaq-dır.

Əhməd baqırıb:

— Əlbətdəki sənin hakimin əhmaqdır. Dağım dejir ki, hakim onlar myhakimə etmək əvəzinə Qurana and icdirdi ki, Əli Qoçia kyzəjə əşrəfi qojud, Nurəddin də onlar gətirməjib. Onların hər

fikisi də Qurana əl basıb and icdilər. O da onlar buraxdır. Əli Qoçia isə buna razı olmajıb xəlifənin əzynə şikajət etmişdir.

Salla, onu sarsaq hakimə oxşatdıqlarından inçijib açıqlı halda soruşdu:

— Sən olsajdın myhakimə edə bilərdinmi?

Əhməd çavab verdi:

— Əlbətdəki edə bilərdim.

Salla dejir:

— Myhakimə et gərek də, mən bacarılmam!... Nə inki sən, onlar xəlifənin əzy də myhakimə edə bilməz.

Əhməd dejir:

— Əjər onlar myhakimə edə bilməsə, demək sənin o xəlifən də ahmaqın biridir.

Bu zaman, qarpı səkisində oturub uşaxlara qulaq asan Çə'fər, Harunərrəşidə dejir:

— Ja Əmir gedək, bu hajaşt uşaxların sözlerini eşitməjin.

Harunərrəşid saqqalıb tumarlaşıb rıçlıtlı ilə çavab verir:

— Qoj qulaq asaq, Çə'fər, sabah mən bu işə baxmalıjam və doğrusu işə nə çyrə girişəcəjimi bilmirəm.

Bu zaman Əhməd janı ystə cevrlən daqqanın ystynə səcrađ və jaňn ajaq- aňń aşaçă sallajb baqyrdb:

— Ej uşaxlar, mən xəlifəjəm. Bu saat Qočia ilə Nurəddini myhakimə edə- ejəm

Glyşmə, fit və əlcalma səsləri qopdu:  
— Başla+başla Əhməd, myhakimə et, biz də qulaq asaq!

Əhməd soruşur:

Kim Əli Qočia olaçaq?

Uşaxlardan biri:

— Mən,—dejir.

— Bəs Nurəddin?

Başqa bir uşax:

— Mən. Ançaq, əjər məni məhkum etsən bərk yurdurma.

Uşaxlar gylyşdy. Əhməd ciddi gery- nyş alaraq soruşur:

— Əli Qočia nədən şikajət edirsən və taçır Nurəddini nədə gynahlandı- rırsan?

Əli Qočia olan uşax Əhmədin qaba- qynda diz cekyb baş əjir və başlajb:

— Ja Əmirəlmə'minin, mən kyzəni onun janında əmanət qojдум. Kyzə- nin altına min qızы əşrəfi qojmuş və ystyndən zejtun tekmyşdym. Mən sə- jahətə gedib jeddi ildən sonra qajıtdım və o, kyzəni mənə qajtardı. Lakin o, zejtunla dolu idi və gerynyr, Nurəddin qızıllar getyrmişdir və bojnuna da alımr. Əmr et qızıllaraltı versin ja Əmirəlmə'minin!

O jenə baş əjdi. Nurəddini ojnajan uşax isə baqyrdb:

— Haməsə jalandy!

Əhməd açıqlandsı:

— Sus, mən ki sənə danışmaqá izn vermədim!

Uşaxlar gylyşdylər:

— Əhməd lap qəzəbli xəlifə imiş!!..

Əhməd ciddi surətdə soruşdu:

— Nurəddin! Sən nə ycyn Əli Qočianın qızıllarını vermirsen?

Uşax—Nurəddin isə çavab verdi:

— Bəyik həkmydar, axır kyzədə hed qızı joxdu, orada ançaq zejtun vardsı

Əhməd soruşdu:

— Nurəddin o kyzə budurmış?

— Budur bəyik həkmydar.

Bu vaxt Əhməd daqqanın ystyndən əjildi və guja kyzədən bir şej getyryl aqzına qoju. Sonra damaqyń cap- pyldadıb başıń buladı və dodaqyń silib dedi:

— Neçə də ləzzətli zejtundur! Əli Qočia sən dejirsən ki, kyzəni jeddi il bundan əvvəl ona tapşırımsan dejilmə!

— Bəli, həkmydar, Baqdaddan geti- dijim vaqt.

— Ola bilməz,—dejib Əhməd jalan- dan təəccyb edir,—onda zejtynlar cox- dan kiflənib xarab olardı. Ej, buradə zejtun alvercisi kimdir, səs verin!

Bir uşax səs verib dedi ki, o, guja 40 ildir ki, bazarda zejtun alıb satır

Əhməd dejir:

— Cox əçəb, de gərym zejtun necə il təzə qala bilər?

Uşaxçıqaz belə cətin sualı gəzlə- mirdi; o bojnunun daňıń qaşyjb çavab verir:

— Zejtun qaldıqda ikinci ilində ar- tıq jeməli olmur.

Əhməd əmr edir:

— Hajdı bu zejtunun dadına bax!

Uşax guja zejtunu aqzına araqıb- cejnəjir, dadına baxır və dejir:

— Həkmydar, bu ki, lap təzə zejtundur...

Bu zaman Əhməd əlini qaldırb bəyik qəzəbli dejir:

